

**Adil CƏMİL**

Xalq şairi Sabir Rüstəmxanlı hər gərəndə qaynar gənclik illərini - "Yazıcı" nəşriyyatında onun rəhbərliyi altında işlədiyim dövrü xatırlayıram...

1977-ci ildə BDU-nun jurnalistik fakültəsini bitirəndən sonra mən bu nəşriyyata təyinat almışdım. 1978-ci ildə fəaliyyətə başlayan "Yazıcı"nin ilk və gənc mü-

naminə söz savası aparan şairin belə gərgin həm də xaotik bir zamanda özüne çəkilməsi əslində inandırıcı ola bilməzdi. Odur ki, o, xalqın qarşısına çıxıb alovlu çıxışları ilə yüz minlərlə insanın toplaşduğu "Meydan auditoriyası"nın yönətiminə çevrildi. Elə o zaman - 1988-ci ildə yüksək tirajla işq üzü görmüş "Ömür kitabı" ilə S.Rüstəmxanlı sanki yuxuya getmiş millətimizin başı altından "pərqə balşı" götürərək azadlıq hörokatının liderlərindən biri (hom sözdə, hom də əmoldə) oldu.

Əslində şairin əvvəlki - "Xəbor gözləyirəm", "Gənəcə qapısı", "Sağ ol, ana dilim", "Qan yaddaşı" kitabları da millətsevərlik, vətəndaşlıq, yurdlaşlıq duyğularından yoğunluq həqiqotların bədii ifadəsi idi. Əli bay Hüseynzadənin, Ömər Faiq Nəmanzadənin, Mirzə Cəlilin monavi varisi olan S.Rüstəmxanlı yaradıcılığında sözün kəsəri müxtəlif biçimlərdə - həm poeziyada, həm nəşrdə, həm də publisistikada özünün parlaq ifadəsini tapdı. Onun hava, su qədər görəkli əsərləri əl-əl gəzərək xalqın tale kitablarına çevrildi. Şair, publisist, tənqidçi - ədəbiyyatşunas S.Rüstəmxanlı xalq hörokatının liderlərindən olmaqla dünyadıyım, ədəbi, tənqid mövqeyini ədəbiyyat müstəvisindən siyasi müstəviyə keçirdi,

# Bitməyən yolun müsafliri

## müsafliri

təxəssisləri mən və mənim tələbə yoldaşlarım - Mustafa Çəmənli, Səfər Mahmudzadə, Ağamalı Sadiq, Zərifə Başırqızı, Şərif Kərimli, Fikrət Əhmədov və İslam Əhmədli olmuşdu. Nəşriyyatın direktoru Əyvən Xanbabayev, baş redaktoru (1978-1980-ci illərdə) görkəmli şair Əliağa Kürçaylı idi. Əliağa müəllimin vəfatından sonra baş redaktor müavini S.Rüstəmxanlı "Yazıcı"ya baş redaktor təyin etmişdilər. 12 il bu nəşriyyatda müxtəlif vəzifələrdə (korrektor, kiçik redaktor, tərcüməçi, redaktor, böyük redaktor) çalışarkən S.Rüstəmxanlıyı yaxından və dərinən tanımışam. Mən onun şair, yazıçı, publisist kimi hansı istedad sahibi olduğundan öncə redaktor kimi necə səriştəli və məhərətlə olmayıandan da danışmaq istərdim. Sabir müəllimin hər hansı mətnə (janrıdan asılı olmayaq) yanaşmasında məxsusi zövqü, sözlu peşəkarcasına davranmaq bacarığı biz gənclər üçün "ustad dörsələri" idi.

1988-ci ilin məlum Qarabağ qovğası başlayanda S.Rüstəmxanlının içində sixilib qalmış votan eşqi, millətsevərlik duygusu da açılmağa başladı. Dilimizin saflığı, torpağımızın bütövlüyü, millətimizin istiqlalı

siyasi partiya tosis etdi və s. Ancaq bu illərin yaddaşında odlu-əlovlu yurdunu və xalqını ürkədən sevən bir şair, nasir və publisist Sabir Rüstəmxanlı imzası qaldı. Hansı mövzuya, hansı janra üz tutdusa bu imzanın sahibi əzəlki mövqeyinə, ədəbi-siyasi eqidəsinə xilaf çıxmadı. Onun əsərlərində bugünün və goləcəyin taleyi ilə bərabər keçmişin də qürurverici izlərinə bədii müdaxilə olduqca maraqlı, casarətli və deyərlidir. 2005-ci ildə nəşr edilmiş "Göy Tanrı" mifoloji romanında türk kökənlə millətimizin Oğuz xana soykönon tarixi həqiqətlərinin bədii mücəssəməsi yuxarıda vurğuladığım millətsevərlik məskurəsinin başqa bir nümunəsidir. Romanda prototürklərin sosial, siyasi həyat tərzı, tenqriçiliyiñ (təkallahlığın) inanc sistemi, şamanizm müəllifin qan yaddasından gələn intüitivliyini toşıq edir. Özünün sözləri ilə desək, "Tarix elo bir bədənnüma güzgündür ki, orda bir nəfər yox, bütünər bilət keçib göldiyi yollarıyla birlikde görünür". Bu sözlərə yalnız onu elavə edərdim ki, Xalq şairi Sabir Rüstəmxanlı da 75 yaşına keçib gəldiyi çətin və şorəli yollarla ilə birlikdə görünür. Bitməyən yolun yorulmaz müsafirini Tanrı qorusun!